

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vəsítələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KİVDF

Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqları”

**A**zərbaycanda qadın təhsilinin əsasının qoyulmasında müəyyən xidmətləri olmuş tanınmış qadın pedaqoqlarından biri də Məryəm xanım Sulkeviçdir. Lakin təessüflər olsun ki, əvvəllər dərc olunmuş kütüvə nəşrlərdə və ensiklopediyalarda Məryəm xanım Sulkeviç haqqında məlumatlar demək olar ki, dərc edilməmişdir.

Onun haqqında mümkün məlumatları yalnız tarixi mənbə olan arxiv sənədlərindən elde etmek mümkün olmuşdur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan Bakı şəhər idarəsi fondunda (f.389) digər materiallara yanaşı, Bakı şəhər idarəsi nəzdindəki məktəb şöbəsinin sənədləri də qorunub saxlanılır. Bakı şəhər idarəsi nəzdindəki məktəb şöbəsinin materiallarında Bakı şəhər I qadın rus-tatar ibtidai qadın məktəbinin müəlliməsi Məryəm Mustafavna Sulkeviçin şəxsi işi də mövcuddur. Bakı şəhər I rus-tatar qadın ibtidai məktəbinin qeydiyyatında olmus və həmin məktəbin müdürü, tanınmış pedaqoq Həniyə xanım Məlikova tərəfindən təsdiq edilmiş Məryəm xanım Sulkeviçin şəxsi kartocasındaki məlumatlara əsaslanaraq qeyd edirəm ki, o, 1861-ci il dekabrın 15-də Vilensk quberniyasında zادəgan ailəsində dünyaya göz açmış və müsəlman dininə mənsub olmuşdur. Məryəm xanım Sulkeviç orta təhsili Vilensk qadın Mariin gimnaziyasında almışdır. Məryəm xanım Vilensk qadın Mariin gimnaziyasında təhsilini başa vuraraq ev müəlliməsi adına layiq görülmüş və bu haqda müvafiq diploma malik olmuşdur. 1882-ci ilde Vilensk Mariin gimnaziyasını bitirdikdən sonra ele həmin ilən etibarən öz doğma quberniyasında şəxsi müəllim kimi fəaliyyət göstərmişdir. Məryəm xanım 1 yanvar 1890-ci ilən 1 yanvar 1899-cu ildək Vilensk quberniyasında fasiləsiz olaraq doqquz il ev müəlliməsi işləmişdir. O, fədakar müəllime kimi ad çıxarmış və mülliimlik etdiyi dövrlərde öz fəaliyyətini vicdanla yerinə yetirmişdir. Təsadüfi deyil ki, onun savad-təhsil verdiyi şagirdlərin demək olar ki, hamisi orta məktəblərə qəbul imtahanlarından müvəffəqiyyətlə keçmişdir.

Neft magnati və mesenət H.Z.Tağıyevin təşəbbüsü ilə 1899-cu ildən etibarən Bakıda ilk qadın məktəbi açılmışdır. Bundan xəbərdar olan Məryəm xanım Sulkeviç məktəbin təsisçilərinə məktubla müraciət edərək orada işləmək istədiyini və türk qadın məktəbine öz töhfəsini vermək arzusunda olduğunu bildirdi. Bakıda açılan ilk qadın rus-tatar məktəbinin Qəyyumluq Şurası 1901-ci il avqustun 1-də Məryəm xanımı xəber göndərərək bildirmişdi ki, Sura tərəfindən onun məktəb direktorunun köməkçisi və hesab mülliiməsi təyin edilmiş haqqında qərar qəbul edilmişdir. Beləliklə, H.Z.Tağıyevin təşəbbüsü ilə Bakıda açılmış həmin müsəlman qadın məktəbi 1901-ci ildən etibarən fəaliyyət göstərməye başlamışdır. Məryəm xanım Sulkeviç 1901-ci ildən etibarən görkəmli xeyriyyəçi, maarif himayədarı H.Z.Tağıyevin Bakıda açdığı rus-tatar Aleksandriiski qadın məktəbində dərs deməşdir. Həmin məktəbdə təhsil müddəti 4 il olmuşdur. Məryəm xanım Sulkeviç 1911-ci ildən etibarən Bakıda şəhər məktəblərində mülliimlik etməyə başlamışdır. Məryəm xanım 22 oktyabr 1911-ci ildən etibarən şəhər məktəblərində ştatda olan mülliim kimi təsdiq olunmuşdur. Şəxsi kartocasında qeyd olunmuş məlumatə əsasən, Məryəm xanım 1911-ci il oktyabrın 22-dən etibarən Bakı şəhər I rus-



na Axundova, Məryəm xanım Sulkeviç, Səkinə xanım Axundova təyin ediliblər, Xədicə xanım Terequlova isə 10-cu rus-tatar qadın məktəbine mülliim vəzifəsinə gönüldərmişdir.

Xalq məktəbləri müfəttişi S.M.Qəniyevin Bakı şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinə göndərdiyi 7 dekabr 1911-ci il tarixli cavab məktubunda yuxarıda adları çəkilən mülliimlərin şəhər rus-tatar ibtidai qadın məktəbinde mülliimlik etməsine etiraz etmədiyini bildirmişdir. Bakı I rus-tatar qadın məktəbinin müdürü Həniyə x. Məlikova yuxarıda qeyd olunan mülliimlərin pedaqoji fəaliyyəti haqqında 1912-ci ilin mayında rəy tərtib etmişdir. Onun tərtib etdiyi həmin rəyde qeyd edildi ki, I-ci və 2-ci bölmələrin rus dili mülliiməsi olan Məryəm xanım Sulkeviç təcrübəli, çalışqan və işinə ciddi yanaşan mülliimdir.

1912-ci ildən başlayaraq Məryəm xanım Sulkeviçin sağlamlığında müyyən problemlər yaranmağa başlamışdır. Məryəm xanımın məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edilirdi: "Müalicəyə ehtiyacım olduğuna görə, mənim iyul ayına olan maaşımı və avqust ayına olan əmək haqqımdan avans olaraq otuz rubl təcili olaraq aşağıda qeyd olunan ünvana göndərəmeyinizi xahiş edirəm. Bununla, siz mənim sağlamlığımın möhkəmlənməsinə və payızda yeni qüvvə ilə öz işimi davam etdirməyimə kömək etmək, məni xilas etmiş olardınız".

Məryəm xanım 1913-cü ilin tətilində dos-talarının yanında istirahət etmək üçün Şuşaya getmiş və orada yeniden xəstəlenmişdir.

## Azərbaycanda qadın təhsilinin formallaşmasında xidmətləri olan xanım

### Və ya Məryəm xanım Sulkeviçin pedaqoji fəaliyyəti haqqında bəzi qeydlər

tatar ibtidai qadın məktəbində müəllime kimi çalışaraq, rus dilini tədris etmiş və III və IV bölmələrdə 33 yaşındır heftədə 22 saat olmaqla dərs demişdir. O, ayda 900 rubl məvacib vəzifəsindən almışdır. Məryəm xanım məvacibindən 25 rublu hər ay, ciddi ürək xəstəliyi keçirən qardaşına yardım göndərmişdir. Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə xalq məktəbləri direktoruna ünvanlılığı 28 noyabr 1911-ci il tarixli, 702 sayılı məktubunda bildirilirdi ki, cari ilde Bakı Müqəddəs Nina qız məktəbini bitirmiş Sona xanım Axundova, 1882-ci ilde Vilensk Mariin qadın gimnaziyasının kurslarını bitirmiş Məryəm xanım Sulkeviç, cari ilde I-ci Tiflis qadın gimnaziyasını bitirmiş Xədicə xanım Terequlova, Bakı Aleksandriyski qadın məktəbində Azərbaycan dili və şəriət müəlliməsi olan Səkinə xanım Axundova şəhər rus-tatar qadın məktəbində müelliim vəzifəsinə seçilmişdir. Məktəb komissiyasının 12 dekabr 1911-ci il tarixli qərarına uyğun olaraq 1-ci rus-tatar qadın məktəbinə müelliim vəzifəsinə Sona

Məryəm xanım Şuşada öz xəstəliyi haqqında həkim tərəfindən tərib edilmiş şəhadətnaməni təqdim edərək məktəb komissiyasının sədrindən xahiş edirdi ki, onun mezzuniyyəti iki heftəyə qədər uzadılsın. Məryəm xanımın xəstəliyi haqqında həkim tərəfindən 1913-cü il sentyabrın 1-de tərib edilmiş şəhadətnamədə qeyd edilirdi ki, onda olan xronik bronxit xəstəliyi keskinləşmiş və avqustun sonlarında sol ağı cıyrında çox da böyük olmayan fokus yaranmışdır və bu inkişafda doğru meyillidir. Çox güman ki, bu, sonralar digər fokusların yaranmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, həkim rəyində ona yataq rejimində olması və Bakıya getməsinə qadağın qoyulması təklif olunmuşdur.

Məryəm xanımın taleyi elə getmişdir ki, bu fədakar xanım olduqca ağır bir həyat yaşamağa düşər olmuşdur. Lakin buna baxmayaraq, o, yalnız özünün deyil, ürək xəstəliyindən məhkəmə əziyyət çəkən doğma qardaşının da qayğısına qalmışdır. Öz sağlamlığının gərgin vəziyyətdə olmasına baxmayaraq, Məryəm xanım 1913-cü il noyabrın 29-da məktəb komissiyasının sədrinə erizə ilə müraciət edərək təxirə salınması yolverilməz olan ailə vəziyyəti - qardaşının ürək xəstəliyindən ağır əziyyət çekməsi ilə əlaqədar olaraq Vilensk quberniyasına getməsi üçün ona 1914-cü ilin yanvarın 7-e qədər məzuniyyət verilməsinə xahiş etmişdir. Məktəb şöbəsinin müfəttişi S.M.Qəniyev 1913-cü il sentyabrın 24-de erizəyə cavab olaraq bildirmişdi ki, əger məktəb komissiyasının sədrinə etirazı yoxdursa və onu əzəv edəcək ehtiyatda olan müelliimin eza-miyyət edilməsi haqqında səren-cəm veriləcəkse, etiraz edilmir.

Tarixi sənədlər təsdiq edir ki, Məryəm xanım Sulkeviç fədakar-



■ Rafiq Səfərov,  
Azərbaycan Respublikası  
Milli Arxiv İdarəsinin  
Baş məsləhətçisi

müvəqqəti olaraq mənə Kislovodskda müalicə tələb olunur. İndi xəstə olaraq xahiş edirəm ki, mənə maddi yardım edəsiniz. Güman edirəm ki, xahişimi yerinə yetirməkdən imtina etməyecəksiniz". Beləliklə, Məryəm xanım məzuniyyətə çıxaraq müalicə üçün Kislovodsk yolunda düşmüşdür. Tarixi sənədlər təsdiq edir ki, həmin dövrde Məryəm xanım Sulkeviç ciddi xəstə olmuşdur. 1917-ci ilin oktyabrında həkimlər komissiyasının verdiyi şəhadətnamədə qeyd edilirdi ki, Məryəm xanım Sulkeviç güclü başqışəllənmə ilə müşayiət edilən arteriosklerozdan və əsəbi qic olmadan əziyyət çəkir. Bakı məktəb komissiyası Məryəm xanım Sulkeviçin xəstəliyini nezərə alaraq ona mümkün olan güzəştlər etmişdir. Bakı şəhər idarəsinin məktəb şöbəsinin 17 noyabr 1917-ci il tarixli 1842 sayılı vəsiqəsində qeyd edilmişdi ki, Məryəm xanım Sulkeviç lə qadın rus-tatar məktəbində müelliim vəzifəsindən şəhərin xidmətindədir və 1918-ci il sentyabrın 1-dek məzuniyyətdədir. Lakin təessüflər olsun ki, tutulduğu ağır xəsteliklər fədakar mülliimənin ömrünə vaxtsız son qoymuşdur.

1919-cu ildə Bakı şəhər Başçısının dəftərhanası üzrə verilmiş 1819 sayılı əmrde Məryəm xanımın ölümü ilə əlaqədar olaraq onun 1 noyabr 1917-ci il tarixdən etibarən I qadın türk şəhər məktəbinin müelliimlərinin siyahısından çıxarıldığı qeyd edilmişdir. Beləliklə, tanınmış pedaqoq Məryəm xanım Sulkeviç 56 yaşında vəfat etmişdir. Onun Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan şəxsi kartocasındaki məlumatlara görə, təhsilli və gözəl qadın olan Məryəm xanım Sulkeviç ailə həyatı qurmamışdır. Halbuki, bəzi mənbələrdə qeyd edilir ki,

Məryəm xanım general-leytenant Süleyman bəy Sulkeviç həyat yoldaşı olmuşdur. Lakin arxiv sənədlərində, o cümlədən onun şəxsi işində belə bir məlumat aşkar edilməmişdir. Məryəm xanım həyatının bir neçə ilini Azərbaycanda qadın təhsilinin əsasının qoyulması işinə sərf etmişdir. Məryəm xanım Sulkeviçin Azərbaycanda qadın təhsilinin inkişafındakı xidmətləri qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmamış və onun xatiresi bu gün də böyük hörmət və ehtiramla yad edilir.

**Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya  
Vasitələrinin İnkışafına Dövlət Dəstəyi**  
Fondunun maliyyəsi  
əsasında hazırlanıb.



casına pedaqoji fəaliyyət göstərmişdir. Bəzəyi arxiv sənədlərində, o cümlədən onun məktəb komissiyasının tədris hissəsi üzrə Komissarına yazdığı 6 noyabr 1917-ci il tarixli erizəsində qeyd edilirdi: "Kislovodskda daha çox müddəti müalicə tələb edən xəstəliyin haqqında 5777 sayılı tibbi şəhadətnaməni təqdim edərək xahiş edirəm ki, mənə 1918-ci ilin sentyabrınadək məzuniyyət verəsiniz. Şəhərdə göstərdiyim altı illik qulluğun üç ilini üç şöbədə tədris işinə həsr etmişəm. Xidmet etdiyim illərdə dersin ağırlığı həftədə iyirmi bir (21) saatdan az olmayışdır. Bundan əlavə bir çox hallarda boş olan saatlarda məktəb müdürü və digər iş yoldaşlarını əzəv etmişəm. Elə hallar olub ki, aylarla məktəb müdürü əzəv etmişəm və buna görə heç vaxt şəhər idarəsindən ayrıca ödəniş xahiş etmişəm. Bu cür etəlatlı eməyimle mənim gücüm zeifləyib və